

ŞƏXSİYYƏTYÖNÜMLÜ TƏHSİLİN İNKİŞAFINDA MİLLİLİK VƏ BƏŞƏRİLİK AMİLİ

Zəhra Muradova,

pedaqogika üzrə fəlsəfə doktoru

E-mail: zahra.muradova@hotmail.com

Rəyçilər: ped.ü. elm.dok., prof. V.C. Xəlilov,
ped.ü. elm.dok. İ.H. Cəbraylov

Açıq sözlər: şəxsiyyətyönümlü təhsil, təhsilin tərbiyədici funksiyası, millilik, bəşərlik amili, vətənpərvərlik, azərbaycanlılıq, milli mənəvi dəyərlər

Ключевые слова: личностно-ориентированное образование, воспитательная функция образования, национальность, фактор общечеловечности, патриотизм, азербайджанство, национально-правственные ценности

Key words: personality education, educating function of education, the factor of nationality, humanity, patriotic, Azerbaijani, national and spiritual values

Ölkəmizdə həyata keçirilən təhsil islahati prosesində şəxsiyyətyönümlülük, nəticəyönümlülük, humanistlik prinsiplərinin əsas götürülməsinə xüsusi diqqət yetirilir. Belə bir mövqe təsadüfi deyil. "Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"nın 3-cü "Təhsil sahəsində dövlət siyasetinin əsas prinsipləri" maddəsində deyilir:

"Humanistlik-milli və ümumbaşarı dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığının və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, toleranlıq və dözümlülüyün prioritet kimi qəbul olunması" mühüm əhəmiyyət kəsb edir.

Mühüm dövlət əhəmiyyəti kəsb edən həmin keyfiyyətlərin böyükədə olan nəslə aşilanması üçün on təsirli vasitə və yolların, müvafiq iş formalarının müəyyənləşdirilməsi də qarşıda duran təxirəsalınmaz vəzifələrdən sayılır. Həc şübhəsiz, bu prosesdə mahiyyət zənginliyinə, daha dəqiq desək şəxsiyyətyönümlü təhsilin əsas komponentlərindən sayılan milli-mənəvi dəyərlərin mahiyyət doğğunluğununa xüsusi fikir verilməlidir. Ümummilli liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin problemin başlıca istiqamətləri ilə bağlı sözlərini burada nəzərə çatdırmaq zərurəti yaranır:

"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir. Milli dəyərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz." (2, 357)

Problemin belə bir cəhəti də xüsusi maraq doğurur ki, Ulu Öndərimizin nəzərə çatdırıldığı fikir və müddəalar öz növbəsində ümumtərbiyə prosesinin konseptual əsasları kimi istiqamətverici rola malikdir. "Gənclərin azərbaycanlılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irlsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbaşarı dəyərlərə hörmət ruhunda tərbiyə olunması" məsələlərinə Gənclər Siyaseti Haqqında Azərbaycan Respublikasının Qanununda (3) xüsusi diqqət yetirilməsi də belə bir mövqe ilə six bağlıdır. Qarşıya qoyulan çox mühüm, təxirəsalınmaz vəzifələr ölkəmizdə həyata keçirilən təhsil islahati prosesində şəxsiyyətyönümlü təhsilə və prosesdə millilik və bəşərlik amillərinə xüsusi diqqət yetirilməsinə meydana çıxmışdır. Prof. İ.H. Cəbraylov yazır: "Bu gün şəxsiyyətyönümlü təhsilə üstünlük verilməsi on vacib məsələlərdən biri kimi diqqəti cəlb edir. Şəxsiyyətyönümlü təhsil bilavasita həyat bacarıq və vərdişlərə üstünlük verilməsi ilə fərqlənir. Ona görə də bu təhsildə insanın gələcək həyat fəaliyyətində lazımlı olacaq praktik bacarıq və vərdişlər əhatə edilir, onun əqli fəaliyyətlə bağlı qabiliyyətlərinin formalaşması on plana çəkilir.

Zəhra Muradova

Şəxsiyyətyönümlü təhsil interaktiv məzmunu ilə seçilir. Bu zaman fənlərin adlandırılmasında, məzmunun müəyyənəşdirilməsində şəxsiyyətin formalaması üçün əhəmiyyət kəsb edən və bilavasita insanın şəxsi fəaliyyəti üçün gərkli olan tələblər əsas götürürlür" (4, 22).

Haqlı deyimdir, çünkü şəxsiyyətin formalaması işinin ahəngdarlığını təmin etmək üçün başlıca keyfiyyətlərin, o cümlədən milli və bəşəri dəyərlərin qiymətləndirilməsi bacarığının inkişaf etdirilməsi başlıca şərtlərdən sayılır. Əks halda insan ümumi anlayış, bioloji varlıq kimi öyrənilər. Ətraf aləmin, mühitin, müxtəlif həyat, cəmiyyət hadisələrinin mənəvi təsiri unudular, neccə deyərlər kölgədə qalar. Belə bir mövqe isə şəxsiyyətyönümlü təhsil prosesini səmərəliliyinə əngəl törədər. Unutmaq olmaz ki, şəxsiyyət ətraf mühitin, insan qruplarının, cəmiyyət hadisələrinin təsiri ilə inkişaf edir, formalasır. Həç şübhəsiz, həmin təsirlər kompleksində milli və bəşəri dəyərlər daha çox sırayətəcidi, fəal təsiri ilə diqqəti cəlb edir. Başqa cür də ola bilməz. İdeologiya sistemdən asılı olmayaraq təhsilin qarşısında qoyulan əsas məqsəd və buna uyğun müəyyənləşdirilən vəzifənin tərbiyədici funksiyasının artırılması, müxtəlif istiqamətlərdə inkişaf etdirilməsidir. Bu isə şəxsiyyətyönümlü təhsilin əsas mənəviyyətindən irali gəlir. Professor İntiqam Cəbraylov problem xarakterli bu məsələyə mühüm əhəmiyyət verərək yazar: "Şəxsiyyətyönümlü təhsil ənənəvi təhsildən xeyli fərqlənir. Bu baxımdan fərqli cəhətlərə diqqət yetirək. Ənənəvi təhsildə, əsasən, aşağıdakı cəhətlər daha çox nəzərə çarpırı:

- 1) təhsilalanlara subyekt kimi yanaşılma;
- 2) dialoji yanaşılma;
- 3) ekzistensiallıq
- 4) interaktivlik
- 5) inkişafetdiricilik
- 6) pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanması
- 7) təhsilin fundamentallığı...

Araşdırıcılar sübut edir ki, şəxsiyyətyönümlü təhsil Azərbaycanın dövlətçilik ənənələrinə hörmət edən, milli dəyərlərimizi qoruyan, vətəndaş cəmiyyətinə layiq şəxsiyyətlərin formalasdırılmasına qüvvəli təsir göstərir" (4, 24).

Aparılan təhlil və ümumiləşdirmələr əsasında irəli sürüldən bu fikirlərdə milli dəyərlərimizin qorunması və bu istiqamətdə şəxsiyyətin inkişafı, formalasdırılması mühüm vəzifə kimi diqqət çatdırıllarsa, deməli şəxsiyyətyönümlü təhsil prosesində millilik amili də əsas götürülməlidir. Bunun üçün isə milliliyi özündə ehtiva edən milli-mənəvi dəyərlərin mahiyyət doğğunluğununa, xarakterik xüsusiyyətlərinə xüsusi diqqət yetirilməlidir.

Şəxsiyyətyönümlü təhsil prosesində ayrı-ayrı fənlərin məzmununa, tədris imkanlarına müvafiq olaraq müəllimlər şagirdlərin nəzərinə çatdırılmalıdır ki, xalqımızın həyatı, məişəti, mənəvi zənginliyi ilə əlaqədar yaranan milli-mənəvi dəyərlər əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçərək tərbiyəvi təsir qüvvəsi ilə mühüm əhəmiyyət kəsb etmişdir. Yaşlı nəslin nümayəndələri böyüməkdə olan nəslə xalqın mənəviyyatını əks etdirən, əxlaqi dəyərlərlə zəngin olan adət-ənənələri, bədii yaradıcılıq nümunələrini çatdırmaq imkanlarına, bir sıra başlıca məsələlərə xüsusi diqqət yetirməlidirlər. Bu istiqamətdə yazılıan, aparılan tədqiqat işləri qaçırlılmazdır.

Pedaqogika üzrə elmlər doktorları P.B. Əliyev və H.H. Əhmədovun "Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi" adlı metodik vəsaitinə yazdığı ön sözdə problemin həmin cəhətini xüsusi olaraq diqqət mərkəzinə getirmişdir:

"Tərbiyənin tarixi insanın tarixi ilə eyni olsa da həmişə aktuallığını saxlamışdır. Yaşlı nəsillər öz imkanları daxilində olan bütün maddi və mənəvi dəyərləri özlərindən sonra gələn gənc nəsillərə əmanət etmişlər. Onlar özlərindən övladlarına bütövlükde millətə, xalqlara miras qoyduqları nə varsə onların hamisının qorunub saxlanılmasını, zənginləşdirilməsini, səmərəli istifadə edilməsini evəzedicilərindən diləmişlər.

Bu yolla illər ötdükcə millətlərin, xalqların maddi və mənəvi dəyərləri arasıkəsilmədən zənginləşmiş, əvəzsiz xəzinəyə çevrilmişdir. Belə zəngin xəzinələrdən biri Azərbaycan xalqına məxsusdur. Odur ki, bu gün Azərbaycan xalqının mənəvi xəzinəsində hamının bərabər ölçüdə yararlanmağa,

Səxsiyyətyönümlü təhsilin inkişafında millilik və bəşərilik amili

özlərindən sonra gələnlərə milli-mənəvi dəyərlərdən ləyaqətlə istifadə etmələrini məsləhət görməyə haqqı var.

Heç bir nəsil ona miras qalmış milli-mənəvi dəyərlərlə kifayətlənə bilməz. Çünkü dövr dəyişdikcə insanların tələbatı, imkanları və sahib olduğu dəyərlərin həcmi, keyfiyyəti, dəyərlik səviyyəsi və digər göstəriciləri də dəyişikliyə məruz qalır. Ona görə də dövr dəyişdikcə milli mənəvi dəyərlər xəzinəsindən nələrin dəyişikliklərə uğrayacağını, hansı yeni dəyərlərin meydana gələcəyini daha aydın bilmək, həyatla daim ayaqlaşmaq lazımlıdır. Xalqımızın mənəviyyat dastanı olan "Kitabi-Dədə Qorqud" dan əxlaqi öyüd –nəsihətlər, islam dininin banisi Həzrati Məhəmməd peyğəmbərin əxlaqi fəsilətlərlə bağlı deyimləri, habelə Azərbaycan xalq yaradıcılığında əxlaqi-mənəvi dəyərlərlə bağlı fikirlər də şəxsiyyətyönümlü təhsil prosesində istinad olunan milli mənəvi dəyərlərdir. Özündən böyükün və kiçiyin halına yanmaq, müxtəlif nəsildən olan insanların qəlbinə daima xeyirxahlıq ruhunda təsir göstərmək öz növbəsində ümumtərbiyə prosesini daha da zənginləşdirir.

Xalqımızın ədəb-ərkan dünyası, əxlaqi münasibətlərin saflığı ilə bağlı deyimləri, ənənələri müxtəlif nəsildən olan insanları əməl və davranış halallığına səsləmişdir. Özü doğru, sözü doğru nəfsi tox, nəfsi təmiz, el-oba, cəmiyyət üçün ləyaqətli insanlar yetişdirməyə istiqamətlənən hikmət incilərindən sinif-dərs prosesində hər hansı bir mövzunun tədrisi zamanı və sinifdən xaric məşğalılarda, müxtəlif mövzularda keçirilən tədbirlərdə müntəzəm şəkildə istifadə olunması şəxsiyyətyönümlü təhsilin başlıca komponentlərindən sayılmalıdır. Unutmaq olmaz ki, Azərbaycan xalq yaradıcılığının çox mühüm, başlıca sahələrində birini təşkil edən şəfahi xalq ədəbiyyatındaki ayrı-ayrı nümunələr bütün tarixi dövrlərdə yüksək mənəvi dəyər səviyyəsində mənəvi təsir qüvvəsini saxlamışdır. Pedaqogika üzrə elmlər doktoru, professor A.N. Abbasovun fikri də bu baxımdan çox maraqlıdır: "Azərbaycan şəfahi xalq yaradıcılığının tarixi min illəri əhatə edir. Xalqın istək və arzuları, gələcəyə ümidi, sevinc və kədəri, mübarizə əzmi, müdrikliyi, uzaqqörənliyi, təbiət və cəmiyyət hadisələrinə münasibətləri bu nümunələrdə özünün dolğun ifadəsini tapmışdır. Kamil şəxsiyyət, nümunəvi davranış və əxlaq, böyükə hörmət, insanlar üçün vacib bilinən mənəvi keyfiyyətlər, milli dəyərlər, əməyə bağlılıq, şərəf, ləyaqət, ədalət və s. və i.a xalq yaradıcılığı materiallarının başlıca mövzusu olmuşdur. Həmin nümunələr, ata-babalarımızın müdrik kəlamları, atalar sözləri, nağıl, rəvəyat, əfsanə, lətifə, dastan, mif, əsatir, tapmacalar, bayatılar əşrləri adlayaraq bu günümüzə gəlib çatmışdır. Tarixən mövcud olmuş, qorunub saxlanmış qədim adət və ənənələrimiz haqqında da həmin nümunələrindən maraqlı məlumatlar əldə edirik" (6, 9).

Əlbəttə, Azərbaycan xalq yaradıcılığının ədəbiyyatla bağlı göstərilən janrlardan, ayrı-ayrı nümunələrdən yeri gəldikdə istifadə olunması şəxsiyyətyönümlü təhsil prosesinin səmərəliliyinə də zəmin yaradır.

Şəxsiyyətyönümlü təhsil prosesində səmərəliliyinə zəmin yaranan ikinci istiqamət milli incəsənət, xüsusilə xalq musiqi nümunələri ilə bağlıdır. Bu zaman on dəyərli məlumatlara, görkəmli söz-sənət adamlarının həmişə aktuallıq kəsb edən fikirlərinə istinad olunmalıdır. Bu baxımdan görkəmli bioloq alim milli mətbuatımızın banisi, xalqın mədəni tərəqqisi naminə yorulmadan çalışan Həsən bəy Zərdabının fikirlərini diqqətə çatdırmaq yerinə düşər:

"Keçmişdə Əkinçi çıxanda o vaxtdan şairlərdən yazüb təvəqqəe eləmişdim ki, bülbülu və gülü torii və bir-birlərini həcv etməkdən əl çəkib elm, təhsil etməyin nəflərindən və biz məsələnlərə olan zülmərin barəsində şeirlər yazüb onları bizim aşıqlara xoş sovt (avaz-avaz-ZM) ilə oxumağı öyrətsinlər ki, aşıqlar onları toylarda oxuyub əhalini oyatmağa səbəb olsunlar. Onlardan bircə Seyid Əzim Şirvani elm, təhsil etməyin nəflərindən bir neçə şeir yazmışdı. Amma qeyri şairlərimizdən heç bir cavab gəlmədi" (7, 240).

Zəhra Muradova

Həsən bəy Zərdabi həmin məqalədə milli musiqinin psixoloji, fəlsəfi təsiri imkanları və sağlam musiqi mühiti yaradılması məsələləri üzərində də dayanırdı: "Bizim Qafqaz məsələlərinə heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz. Əlxəsus nəğmələr ilə ki, xoş sovt ilə oxunur...Qafqaz yərlərinin xəsiyyəti belədir. Bizim, cənnətin bir guşəsinə oxşayan vətənimizin dağları, çayları, xoş abi-havası və hər bir cahətdən səfəli və diluşə olmağı onun əhalisini cuşə gətirib bu hala salır" (7, 240).

Görkəmli ədibin milli ruhda yaradılan nəğmələrin tərbiyəvi təsir imkanlarını diqqət mərkəzindən gətirməsi heç də təsadüfi deyil. O dərin həyatı müşahidələr əsasında belə qənaətə gəlmişdir ki, musiqi incəsənətinin geniş yayılan növü olan xalq mahnıları ilə vətənpərvərlik hissələrinin inkişafına qüvvəli təsir etmək daha məqsədəməvafiqdir.

Araşdırımlar göstərir ki, hələ keçən əsrin əvvəlində xalqımızın görkəmli ziyanları, mütəfəkkirlərindən olan N. Nərimanov, C. Məmmədquluzadə, Ü. Hacıbəyov, Ə. Əzizimzadə, H. Ərəblinski və başqaları milli incəsənətimizin əsas sahələrindən olan musiqi, təsviri incəsənət, habelə teatr incəsənəti vasitəsilə müxtəlif nəsildən olan insanların milli ruhda tərbiyə edilməsinin əhəmiyyətini inandırıcı faktlarla, həyatı misallarla nəzərə çatdırırdılar.

Görkəmli dövlət xadimi yaziçi, publisist, həkim Nəriman Nərimanov (1870-1925) hələ 1906-ci ildə milli musiqinin çox böyük emosional təsirindən bəhs edərkən "Həyat" qəzetində dərc etdirdiyi məqaləsində yazırırdı: "Şikəstə və yaxud digər bir milli musiqi havalı eşitidikdə cəm vücdunla, cəm ruhunla qulaq asırsan, həm qəmən və həm də şad olursan, həqiqətən nə halda bulunmağını dürüst anlamırsan. Ancaq musiqiçilər istəyirsən deyəsən, calınız əfəndim, calınız. Çünkü çaldığınız ahəng mənim qəlbimin ən dərin güşələrindən xəbər verir. Elmi musiqiye heç də aşina olmasan yəna belə bir haltdə bulunacaqsan niyə? Ondan ötrü ki, həmin ahəng və zümrümdə valideynin dediyi laylaların havasını sevirsən, onun məhəbbətini himn edirsən, onu görmürsən, lakin bir növ səsini hiss edirsən" (8, 372).

Görkəmli ədib musiqinin geniş mənada həyatı, fəlsəfi əhəmiyyəti üzərində dayanaraq olduqca həyatı faktlar, ümumiləşdirmələr əsasında belə qənaətə gəlmişdir ki, musiqi dərin vətənpərvərlik hissi oyatmaqla, eyni zamanda şəxsiyyətin mənəvi-estetik inkişafı vasitəsidir. O deyirdi: "Millətin keçmişini, keçmişdəki qəmini, şadlığını, adətini və bütün həyatının nə cür keçdiyini misallarda, tapmacalarda, nağıllarda, mahnilarda və musiqidə oxumaq mümkündür. "Kamarinskaya" çalanda bir rusun bədəni titrəyən kimi, "Çoban şikəsti" də bir azərbaycanlı balasını dərin-dərin fikirlərə salır. Bu hissə gizlətmək mümkün deyildir: bu hissə əşrlərə toplanmış bir qüvvə meydana gətirmişdir. Bu hissə qəhrəmanlar hazırlamış və qəhrəmanlar qanı tökmüşdür" (8, 372).

N. Nərimanovun bu deyimində milli dəyərlərin əsas sütunları və onların ümumtərbiyə prosesindəki rolü inandırıcı şəkildə nəzərə çatdırılır. Əslində qalsa həmin fikirlərdə xalq yaradıcılığının milli və bəşəri əhəmiyyəti vəhdətdə vurğulanır. Aparılan təhlil və ümumiləşdirmələr, habelə görkəmli elm-sənət adamlarının fikirləri göstərir ki, ayrı-ayrı xalqların milli-mənəvi dəyərlərinin bir çoxu bəşəri mahiyyət kəsb edir. Buna görə də yeri gəldikcə içtimai-humanitar və incəsənət fənlərinin tədrisi prosesində şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, hər bir xalqın milli dəyərləri sırasında elə nümunələr var ki, onlar milliliklə yanaşı eyni zamanda bəşəri mahiyyəti ilə də diqqəti cəlb edir. Bu baxımdan xalqımızın müğəm dünyası xüsusi əlamətdardır. Azərbaycan poeziyasının bayraqdarı böyük alim-akademik, unudulmaz xalq şairimiz Səməd Vurğunun hələ keçən əsrin 40-ci illərində müğamlarımızın mənəvi-estetik təsiri, ümumbəşəri mahiyyəti haqqındakı fikirlərini yada salmaq yerinə düşər. O deyirdi ki, Azərbaycan musiqisi müğamat üzərində qurulmuşdur. Eyni zamanda bu yalnız Azərbaycan zövqü deyil, bütün Qafqaz, Şərq xalqlarının bədii zövqüdür. Biz bununla fərqli ki, Bizim yaratdığımız böyük musiqi məktəbi nəinki Azərbaycanda, bəlkə Azərbaycandan xaricdə bir çox xalqlar arasında öz möhkəm təsirini göstərməkdədir.

Şəxsiyyətönümlü təhsilin inkişafında millilik və bəşərilik amili

Cox böyük uzaqqorənlək deyilən bu fikir indi tez-tez xatırlanır. Yaşadığımız əsrin əvvəlindən başlayaraq Azərbaycan müğamları dünyanın inkişaf etmiş ölkələrinin ən məşhur konsert salonlarında səsləndirilərək bəşəri mahiyəti ilə müxtəlif nəsillərdən olan insanların zövqənən oxşayır, mənəvi-estetik hissələrini inkişaf etdirir. Yeri gəlmışkən qeyd edək ki, bu işdə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolü var. Məhz onun diqqət və qayğısı sayəsində 2005-ci ildən başlayaraq müğamların ifası üzrə Respublika və Beynəlxalq müsabiqələr keçirilir, çox böyük əks-sədəsi ilə mühüm əhəmiyyət kəsb edir. Bu möhtəşəm müsəni yarışı hər iki ildən bir davam edir. Dövlət Televiziyası vasitəsilə mərhələlərlə bütün dünyaya yayılmışdır.

Azərbaycan xalq yaradıcılığının çox geniş yayılan müğamları dinindən, irqindən asılı olmayaraq dünyanın ayrı-ayrı xalqlarının nümayəndləri tərəfindən sevılır, yüksək qiymətləndirilir. Əgər belə olmasaydı Amerikalı müsəni Cefri Verbax müğamlarımıza xüsusi maraq göstərməzdi. O radio televiziya verilişləri habelə val, lent yazıları vasitəsilə müstəqil şəkildə bir sıra geniş yayılan müğamları mükəmməl öyrənmiş, tarda və kamançada ifaçılıq məharəti göstərərək müsabiqələrdə, populyar televiziya verilişlərində müsəniyimiz bu möhtəşəm janrının milli və bəşəri mahiyət kəsb etməsini parlaq şəkildə nəzərə çatdırmışdır.

Şəxsiyyətönümlü təhsil prosesində bu cür xarakterik faktlara istinad edərək şagirdlərdə, tələbələrdə belə bir ideya, inam formalasdırılmalıdır ki, ancaq öz xalqının adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə qapanıb qalmış yaxşı hal sayila bilməz. Belə ki, Azərbaycan professional müsəniyisinin banisi, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "Koroğlu" operası ilə yanaşı böyük rus bəstəkarı P.İ. Çaykovskinin "Yevgeni Onegin" operası haqqında da xoş təessüratla yaşamağı bacarmaq lazımdır.

Bəstəkar Əfrasiyab Bədəlbəyli tərəfindən yazılan və ilk baletimiz olan "Qız qalası" baletinə tamaşa etmək istədiyimiz kimi P.İ. Çaykovskinin məşhur "Sonalar gölü" baletinə də eyni cür maraq göstərməliyik. Bu sadəcə çəkilən bir misaldır, təbii ki, digər xalqların da milli-mənəvi dəyərlərinə uyğun digər belə xarakterik misalların sayını artırmaq olar. Əsas məsələ odur ki, təhsil və tərbiyə prosesində millilik və bəşərilik amilləri qoşa qanad kimi vəhdətdə götürülsün. Böyüməkdə olan nəsildə bu istiqamətdə zəruri mənəvi keyfiyyətlərə aşılsın, formalasın.

Problemin aktuallığı. Müasir dövrədə şəxsiyyətönümlü təhsilin inkişafı, bu prosesdə başlıca amillərə istinad olunması problemləyi ilə diqqəti cəlb edir. Bu istiqamətdə millilik və bəşərilik amillərinin əsas götürülməsi aktual məsələlərdən sayılır.

Problemin elmi yeniliyi. Şəxsiyyətönümlü təhsil prosesində millilik və bəşərilik amillərindən istifadə edilməsinin əsas xüsusiyyətləri, imkanları üzərində dayanılır. Xarakterik fikir və müddəalar diqqət mərkəzinə gətirilir.

Problemin praktik əhəmiyyəti. Şəxsiyyətönümlü təhsil prosesində millilik və bəşərilik amillərinin, o cümlədən Azərbaycan xalqının adəbi və müsəni folklorunda mövcud olan əxlaqi-estetik dəyərlərinin əhəmiyyəti haqqında müəllimlərə, ayrı-ayrı mütəxəssislərə metodik tövsiyələr verilir. Bir sıra başlıca məsələlər diqqətə çatdırılır.

ƏDƏBİYYAT

1. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2009.
2. Əliyev H.Ə. Təhsil millətin galəcəyidir. Bakı: Təhsil, 2002.
3. Gənclər Siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu. "Azərbaycan" qəz., 2002, 12 may
4. Təhsilin müasir problemləri. Bakı: Mütərcim, 2010.
5. Əliyev P.B, Əhmədov H.H. Gənclərin milli mənəvi dəyərlər əsasında tərbiyəsi. Bakı: Təhsil, 2006.
6. A.N. Abbasov. Milli əxlaq və ailə etikası. Bakı: Mütərcim, 2008.
7. H. B.Zərdabi. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960.
8. F. Köçərli. Nəriman Nərimanov. Bakı, 1965.

Zəhra Muradova

3. Murađova

ПРОБЛЕМА НАЦИОНАЛЬНОСТИ И ОБЩЕЧЕЛОВЕЧНОСТИ В РАЗВИТИИ ЛИЧНОСТНО-ОРИЕНТИРОВАННОГО ОБРАЗОВАНИЯ РЕЗЮМЕ

В статье отмечается важность принятия национальных и общечеловеческих факторов в процессе развития личностно-ориентированного обучения. В связи с этой проблемой привлекают внимание высказывания выдающихся людей науки и искусства о национальном и общечеловеческом значении литературных и музыкальных образцов фольклора в народном творчестве Азербайджана.

Z. Muradova **THE PROBLEM OF NATIONALITY AND HUMANITY IN THE DEVELOPMENT OF PERSONALITY EDUCATION SUMMARY**

In the article the main attention is given to the importance of consideration of national and human factors in the process of development of personality education. Dealing with the problem the thoughts of prominent men of art and science about the importance of examples of literary and folk music which exist and attract attention in Azerbaijani folk art with their national and human essence are also mentioned.

Redaksiyaya daxil olub: 10.06.2016